

**Ziyadhan Əliyev**  
Azərbaycan Respublikasının  
əməkdar incəsənət xadimi,  
sənətsünnəsi üzrə fəlsəfe  
doktoru

Çoxəsrlük tarixə ve zəngin bədii ənənələrə malik olan Azərbaycan təsviri sənətinin XX yüzilliğə təsadüf eden inkişafının özünəməxsus bədii-estetik xüsusiyyətlərə zenginleşməsində mühüm rol oynayan sənətkarlardan biri de görkəmlü rəssam və pedaqoq, əməkdar incəsənət xadimi Əyyub Hüseynov (1916-1998) olmuşdur. Bir neçə gündən sonra anadan olmasının 100 illiyi tamam olacaq tanınmış firça ustasının bu münasibətlə Bakıda və Naxçıvanda fərdi sərgiləri teşkil olunacaqdır.

Naxçıvanın Xok kəndində dünyaya göz açan və ilk gözəllik duyumunu Haça dağa heyrəti ilə ifadə edən Əyyub Hüseynovun Bakıda (1930-1935) və Tiflisdə (1935-1941) baş tutan təhsil illeri arxada qalib doğma yurda dönenəcə cəmisi 25 yaşı vardi. Naxçıvanda

sında önemli rol oynadığını vurğulamışlar.


O, həmin illerde daha böyük yaradıcılıq arzuları ilə yaşayırırdı. Rəssam ruhunda gəzdirdiyi missiyanın paytaxtda - Bakıda gerçəklişəcəyin inanırdı və eله bu arzuyla da 1947-ci ildə Naxçıvanı tərk edir. Həmin vaxtdan respublikadakı məşhur "Əzimzadə məktəbi"ndə pedaqozi fəaliyyətə başlayan və ömrünün sonuna qədər burada çalışan Əyyub Hüseynov Azərbaycan təsviri sənət tarixinə həm də bu gün milli incəsənetimizin ağır mənəvi yükünü daşımaqdə olan yüzlərə rəssam yetişdirmişdir. Odur ki, bu gün də rəssamlar arasında adı tez-tez xatırlanır, "Əyyub müəllimin direktor davranışı" nümunə kimi göstərilir. Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbinin tarixini bilənlər etiraf edirlər ki, bu çoxifqurlu kompozisiya Azərbaycan təsviri sənətində həmin mövzuda yaradılmış en yaxşı əsərlərdən sayılır. Rəssam şəhərin gecə mənzəresi fonunda baş vermiş faciənin dəhşətlərini rənglərin təzadi ilə, cəlbədici və təsirli tutumda ifadə etməyə nail olmuşdur.

Pedaqoji fealiyyəti yaradıcılıqla əlaqələndirmek nə qədər çətin olsa da, Əyyub müəllimin bunun öhdəsindən ləyaqətlə gəlməyi bacarmışdır. Vaxtaşırı Bakıda və keçmiş SSRİ məkanında, eləcə də ölkə sərhədlerindən uzaqlarda təşkil olunan sərgilərdə iştirak edən rəssam, özünü təsviri sənətin bütün janrlarında eyni uğurla əsərlər yaradan sənətkar kimi tənimmişdir.

Göstəricisi sayılan süjetli tablo işləmək nə qədər çətin olsa da, Əyyub Hüseynov davamlı olaraq bu sahədə yaddaşalan əsərlər yaratmağa nail olmuşdur. Tarixi mövzulu əsərlərinin bir çoxu zamanına görə çox aktual olsalar da, ölkəmizin müstəqillik qazanmasından sonra ideoloji baxımdan əvvəlki əhəmiyyətini sona qədər qoruya bilməyiblər. Bununla belə onlar nə vaxtsa yaşınan tariximizin bədiləşdirilmesi baxımdan çox dəyərləri hesab olunurlar. Diger tərəfdən həmin əsərlər həm də yüksək bədii-estetik tutumuna görə rəngkarlığımızın uğuru kimi maraqlı doğururlar.


Əyyub Hüseynovun "Bakıda 20 Yanvar faciəsi" (1997) tablosu isə xalqımızın tuş gəldiyi bələlərin təsviri sənətdə eksi baxımından duyulması əhəmiyyət kəsb edir. Etiraf edək ki, bu çoxifqurlu kompozisiya Azərbaycan təsviri sənətində həmin mövzuda yaradılmış en yaxşı əsərlərdən sayılır. Rəssam şəhərin gecə mənzəresi fonunda baş vermiş faciənin dəhşətlərini rənglərin təzadi ilə, cəlbədici və təsirli tutumda ifadə etməyə nail olmuşdur.

Onun əmək mövzsusunda çəkdiyi tabollar da yüksək sənətkarlıq nümunəsini kimi qəbul olunurlar. Bu mənəda onun müxtəlif illerdə ərsəyə getirdiyi "Pambıqçılard" (1951), "Zərbəçi briqada" (1984), "Kömək gəldi" (1961), "Yaylaqda" (1991), "Təhlükə sovuşdu" (1963), "Batabat" (1964), "Dəmirçilər" (1980), "Günorta" (1970), "Sakit sərhədlerde" (1972) və s. əsərlərinin adını çəkmək olar. Bilavasita insan emeyinin təntənəsini və poetikasını özündə hifz edən bu sütəli lövhələrin hər birinin uğurunda heç



bədii məziiyyətlərdəndir.

Onun xarici ölkələrə (Rumınıya, Fransa, İtalya, Macaristan, Avstriya və s.) yaradıcılıq sefərləri zamanı çəkdiyi mənzərələr də eyni yüksək bədii tutuma malikdirlər. "Göl" (1946), "Moskva etrafı" (1947), "Tbilisi" (1961), "Konstanta küçə" (1962), "Paris-də küçə" (1966), "Dağ mənzəresi" (1967), "Naxçıvan mənzəresi" (1970), "Xəzər" (1970), "Bakı" (1971), "Qoca palid" (1978), "Neft daşları" (1980), "Araz çayı" (1980), "Toran" (1980), "Çay kənarında" (1980), "Xal-xal meşəsi" (1987) və s. tablolarında




Notre Dame kilsəsi

mənzərənin duyğulandırıcı gücünü görmək mümkündür. 1963-cü ildə Moskvada təşkil olunan "Ruminiyada" (moskvalı rəssam Y.Reynler birləşdə) sərgisi onun gözəl mənzərə uстası olduğunu bir daha təsdiqləmiş oldu.

Əyyub Hüseynovun vaxtaşırı çəkdiyi portretlərdə isə onun insan psixologiyasına nüfuz etmək bacarığını görmək mümkündür. Onun qehremanları arasında en müxtəlif pəşə adamlarına rast gelmək mümkündür. "Avtoportret" (1936 və 1948), "Ana portreti" (1945), "Rumin kəndlisi" (1962), "Aşıq Ələsgərin portreti" (1964), "Yatmış usaq" (1968), "M.Hacıyevin portreti" (1986), "Ə.Mirzəyevin portreti" (1980), "Dəmirçi" (1982), "A.Quliyevin portreti" (1975) və s. əsərləndəki portretlər galereyasında mənəvi-psixoloji və bədii-estetik məziiyyətlərinə görə bu janrı zənginləşdirəcək nümunələr kifayət qədərdir. Bu portretlərdə rəssamin rənglərin plastikasını xarakter açımına yönəltmek istədidi xüsusiələrə duyulandır.

Rəssamin rənglərə sənəsiz sevgisini, onların cəlbəciliyi və duyğulandırıcılığına nail olmaq istəyini çəkdiyi çoxsaylı mənzərələrdə görmək mümkündür. Məşhur sələfi Bəhruz bəy Kəngərli ənənəsinə sadıq qalan Əyyub Hüseynov Azərbaycan təbiətinə həsr etdiyi çoxsaylı mənzərələrdən yaddaşalan özünəməxsusluq nümayiş etdirə bilmüşdür. Etiraf edək ki, milli təsviri sənət məkanında bu janrda en səmərəli fealiyyət göstərən rəssamlardan olan Əyyub Hüseynov yaratdığı mənzərələrdə son dərəcə lirik və özünəməxsusdur. Onun ketan üzərində gerçəkləşdirildiyi rəng qatını əmələ getirən pastozluq, yaxı oynaqlığı, soyuq rənglərin ince isti çalarlara bələnməsi sənətkarın bilavasitə yaradıcı "mən"ini nümayiş etdirən



Bakıda 20 Yanvar gecəsi

düyğularını rənglərlə ifadə edib müxtəlif janrlarda əsərlər yaradan gənc rəssam, həm də təhsil sonrası yerli teatrda səhnəyə qoyulan tamaşalara bədii tərtibatlar verirdi. Burada o, tanınmış firça uстası Şamil Qaziyevlə birləşdə bir çox tamaşaların bədii tərtibatını və geyim eskitlərini hazırlamışdır. Naxçıvan teatrının tədqiqatçıları gənc rəssamin xüsüsile Ə.Haqverdiyevin "Pəri-cadu", S.Vurğunun "Fərhad və Şirin", O.Sarivalının "Babək", A.Şaiqin "Vətən", N.Nağıyevin "Polad" və Ə.Abbasquliyevin "Günəş doğur" və s. pyeslərinə çəkdiyi geyim eskitlərini yüksək dəyərləndirmək, onların bu səhnə əsərlərinin uğur qazanma-

O, bir çoxlarından fərqli olaraq bütün janrlarda uğurla fealiyyət göstərən yaradıcılarımızdır. Dünya baxışında realist-gerçəkçi olan rəssamın ərsəyə getirdiyi maraqlı əsərlər də bunu təsdiqləyir. Daima bədii axtarışlarda olan Əyyub Hüseynovun realizm bədii prinsipinin yeni-yeni ifadə imkanlarını üzə çıxarmaqla, onu özünəməxsus poetikaya bələməkə celbedici və yaddaşalan əsərlərə zənginləşdirmişdir.

Sənətkarın yaradıcılığında süjetli tablorlar geniş yer tutur. Onların kompozisiyalarını tarihi və əmək motivləri təşkil edir. Ətən əsrin 50-70-ci illərində hər bir rəssamin özünütəsdid



Natürmort

şübəsiz mövzunun özünəməxsus kompozisiya həlli ile yanaşı, onların rəng həllinin də duyulması təsiri vardır...

Rəssamin rənglərə sənəsiz sevgisini, onların cəlbəciliyi və duyğulandırıcılığına nail olmaq istəyini çəkdiyi çoxsaylı mənzərələrdə görmək mümkündür. Məşhur sələfi Bəhruz bəy Kəngərli ənənəsinə sadıq qalan Əyyub Hüseynov Azərbaycan təbiətinə həsr etdiyi çoxsaylı mənzərələrdən yaddaşalan özünəməxsusluq nümayiş etdirə bilmüşdür. Etiraf edək ki, milli təsviri sənət məkanında bu janrda en səmərəli fealiyyət göstərən rəssamlardan olan Əyyub Hüseynov yaratdığı mənzərələrdə son dərəcə lirik və özünəməxsusdur. Onun ketan üzərində gerçəkləşdirildiyi rəng qatını əmələ getirən pastozluq, yaxı oynaqlığı, soyuq rənglərin ince isti çalarlara bələnməsi sənətkarın bilavasitə yaradıcı "mən"ini nümayiş etdirən

Rəssamin çoxsaylı natürmortlarında da onun bu janrı özünəməxsus töhfələr verdiyi müşahidə olunur. Belə ki, o, "cansız əşyalar" məcmusu hesab olunan natürmortlara münasibətdə təsvirə getirdiklərini insan təmasına yaxın təqdim etməklə, onları ənənəvi soyuqluqdan çıxara bilmişdir.

Elə sənətkarlar var ki, yaratdıqlarında nümayiş etdirdikləri səmimiliyin və yüksək ustalığın sayəsində əsərlərini məkansızlığa və zamansızlığa qovuşdurmaq gücündədir. Qənaətimizcə, anadan olmasının 100 illik yubileyini qeyd etdiyimiz Əyyub Hüseynov da belə yaradıcılardandır...



Təsisçi:  
Sona  
VƏLİYEVA

Baş redaktor:  
İlham  
QULİYEV

Ünvan: Bakı ş.  
Mətbuat prospekti,  
529-cu məhəllə,  
25-ci bina  
Telefon: 510-61-92,  
“432-88-45,  
Faks: 510-61-93  
E-mail: kaspigazeti@gmail.com

Qəzet Mətbuat və  
İnformasiya  
Nazirliyində  
qeydiyyatdan keçib.  
Lisenziya №022264,  
Qeydiyyat №V 64

Qəzet redaksiyanın  
kompyuter mərkəzində  
yığılib, səhifələnib.  
Bazar və bazar ertəsindən  
başqa hər gün çıxır.

Tiraj: 5000  
Müəlliflərin mövqeyi ilə  
redaksiyanın mövqeyi  
üst-üstə düşməyə bilər